



Ilham



Döyüş səngərindən reportaj



Yalnız HÜCUM və ZƏFƏR!..

Azərbaycan əsgəri Ali Baş Komandanın döyüş əmrini icra etməyə tam hazırdır

...Hərbi təyinatlı minik avtomobili ilə təpələrin arası ilə yüksəkliklərə doğru qalxır. Yam-yaşıl örpəyə bürünən heyranamiz mənərə ətrafı daha da füsunkar edir. Maşının pəncərəsindən içəri dolan sörin meh insanı təbiətin xoş ətrinə alışdır. Yazda Vətənimizin əksər gəşləri belə ürəkaçan, könlü oxşayan təbii mənzərələrlə zəngin olur. Ancaq bu yerlərin havasında, elə torpağında da sanki fərqli nəşə var idi, çəkirdi bizi özünə...

Bəhs etdiyimiz bu ərazi düz 23 il düşmən tapdağında inləyən yurdumuzun bir parçasıdır. 2016-cı ilin aprel ayında keçirilən döyüşlərdə qəhrman oğullarımızın uğrunda canlarını fəda etdikləri bu torpaq qanla qarışaraq daha da müqəddəsleşib və bu gün üzərində düşmən gəzmir artıq. Çünki burada özrəngli Azərbaycan bayrağı dalğalanır.

Boş qalmış kaskalar, darmadağın edilmiş "keçilməz" müdafiə sistemi

Bəli, bura ön xətdir, döyüş bölgəsidir. Ermənistan silahlı birləşmələri 23 il nəzarət etdiyi bu yüksəkliklərdən Goranboyun Tapqaraqoyunlu kəndi və Naftalan şəhərinə ciddi təhlükə yaradırdılar. Lakin cəbhə bölgəsindəki "N" sayılı hərbi hissə-

(Əvvəlki qəzetin 1 aprel tarixli sayında)

haqqında miflər uydurub Azərbaycan hərbiçisində qorxu hissi yaratmağa çalışırdılar. Lakin dayaz düşüncələrinə qalan ermənilər anlamırdılar ki, Azərbaycan torpaqlarında qurduqları hər hansısa bir müdafiə sistemi, illərlə qəlbə Vətən həsrətli,

liklərdə düşmənlə üz-üzə dayanaraq "N" sayılı hərbi hissənin igid hərbiçiləri ilə görüşmək üçün səbrimiz tükənirdi. Nəhayət, incə çayını keçib sərt enişli-yoxuşlu yollarla Talış kəndi ətrafındakı yüksəkliklərə qalxırıq.

Budur, qarşımızda çöhrəsi nurlu və hər zaman istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olan məğrur Azərbaycan əsgəri dayanıb. Onların arasında illərdən sonra ordumuzun ilk zəfər yürüşüylə xalqımıza xoş anlar yaşadan hərbiçilər də var. Bu cəsur oğullar hünərləri ilə ordumuzun tarixinə həmişə fərhələ xatırlanacaq yeni şanlı səhifələr yazıblar.

ilk dayandıığımız ərazidə döyüş tapşırığını yerinə yetirən hərbi bölmələrimiz yerləşib. Ateş mövqeyindən görünməyən, səngərdən bir qədər aralıda yerləşən hərbi hissənin sosial infrastrukturunu ilə maraqlanırdıq. Burada hərbi-texniki təchizat, hərbi təyinatlı tikililər səliqə-sahmanı, təmizliyi ilə diqqəti çəkir. Şəxsi heyətin xidməti - hərbi hazırlığı, istirahəti, mütaliəsi, asudə vaxtını səmərəli keçirməsi üçün lazımı şərait yaradılıb. Əsgərlərin növbəli-lik əsasında dincəldikləri hərbi kazarma əsasında, normal şəraitli olan yataqxanaları xatırladıq. Şəxsi heyətin yüksək səliqə-sahmanı, yataq dəstlərinin təmizliyi xoş təəssürat doğurur.

Ardı 4-cü səh.

Azərbaycan ilə Belarus uğurlu əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Belarus Respublikasının Baş nazirinin müavini, hökumətlərarası komissiyanın həmsədri Vladimir Semaşkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu, əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.

Söhbət zamanı əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirilməsinin vacibliyi vurğulandı, ölkələri-



miz arasında ticarət dövriyyəsinin daha da artırılmasının zəruriliyi qeyd edildi.

Belarusun Baş nazirinin müavini Gəncə Traktor Zavodunda 10 mininci traktorun yığılmasının əlamətdar bir hadisə olduğunu vurğulaya-

raq, Azərbaycanla Belarusun bu birgə məhsulun üçüncü ölkələrə ixrac edilməsi imkanlarının artırılmasının önəmini qeyd etdi.

Dövlət başçısı öz növbəsində, bunu əlamətdar hadisə kimi qiymətləndirərək re-

gionlara səfəri zamanı fərmlərin Azərbaycanla Belarusun birgə məhsulu olan traktorların keyfiyyətindən razılıq etdiklərini vurğuladı və bu məhsulun ixracı üçün yaxşı imkanların olduğunu dedi.

"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

"Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 348; 1999, № 11, maddə 609;

2000, № 11, maddə 776; 2001, № 9, maddə 576, № 12, maddələr 733, 736; 2002, № 12, maddə 706; 2004, № 7, maddə 505, № 12, maddə 976; 2005, № 1, maddə 2, № 12, maddə 1082; 2006, № 11, maddə 923, № 12, maddə 1018; 2007, № 1, maddə 4, № 12, maddə 1193; 2008, № 2, maddə 49, № 4, maddə 254, № 6, maddə 462, N 7, maddə 602; 2009, № 12, maddə 970; 2010, № 4, maddə 276, № 11, maddə 949; 2011, № 10, maddə 883; 2013, № 11, maddə 1284, № 12, maddə 1487; 2014, № 10, maddə 1171; 2016, № 4, maddə 657, № 6, maddə 971;

2017, № 3, maddə 336, № 7, maddə 1279) 6-cı maddəsinin ikinci hissəsinin ikinci cümləsində "yaşa görə əmək pensiyasının baza hissəsinin" sözləri "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 mart 2018-ci il

"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1029-VQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cü bəndini rəhbər tutaraq "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1029-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alınır:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik

edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2018-ci il

Sahibkarlar getdikcə daha çox sahələrə sahib çıxırlar

Azərbaycanda bazar iqtisadiyyatına keçidlə bağlı ilkin təcrübə göstərdi ki, sahibkarlığın, özəl sektorun inkişafına normal şərait yaratmadan onun inkişafı təmin etmək, əhalinin məşğulluğunu artırmaq, infrastrukturunu yeniləmək, sosial məsələlərin həllinə nail olmaq mümkün deyil. Bu reallıq bazar iqtisadiyyatının qanunauyğun tələbidir.

Həmin tələbi ödəmək, eləcə də sahibkarlığın hüquqi bazasını yaratmaq, ona nəzarətin formalarını təkmilləşdirmək, iş adamlarına daha çox səbəstlik vermək məqsədilə 1993-1995 və 1997-2000-ci illəri əhatə edən dövlət proqramları qəbul olundu. Proqramlar özəl sektorun dövlətin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrilməsində mühüm rol oynadı. Ardınca sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər görüldü, dövlətin maliyyə dəstəyi sistemli şəkildə alındı. Ulu öndər Heydər Əliyev tərəfindən 1996-cı il iyunun 17-də imzalanmış "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsaslı yoxlamaların qadağan edilməsi barədə" fərman isə bu sahədəki neqativ halların aradan qaldırıl-

masında və sahibkarlığın inkişafında mühüm rol oynadı. Son 14 ildə sahibkarlıq daha da inkişaf edib. Təsədüfi deyil ki, hazırda qeyri-neft sektorunda məhsul istehsalında və xidmətlərin göstərilməsində özəl sektorun payı 80 faizdən çoxdur. Özəl bölməyə dövlət dəstəyinin gücləndirilməsində Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) müstəsna xidmətləri var. Heç kəsə sirsir deyil ki, müstəqilliyimizin bərpasından sonra ilk illərdə sahibkarlığın inkişafında əsas problem ilkin vəsaitin olmaması idi. Bu səbəbdən sahibkarlıq fəaliyyəti göstərən şirkətlər, istərsə də regionlarda mümkün deyildi. Bank kreditlərinin faizi yüksək olduğundan sahibkarlıq yeni məşğul olanlar bundan faydalana bilmirdilər. SKMF fəaliyyətə başla-

yandan sonra bu sahədə olan problemlər aradan qaldı, sahibkarlar güzəştli şərtlərlə kredit əldə etmək imkanını qazandı. Tek bir fakt: son 14 ildə sahibkarlara 2 milyard manatdan çox güzəştli kredit verilib.

Bu gün güzəştli kreditlərdən ən çox faydalanan kiçik və orta sahibkarlardır. Dünya təcrübəsi göstərir ki, kiçik və orta sahibkarlar ölkənin dinamik inkişafını təmin etməklə yanaşı, iqtisadiyyatın da dayanıqlı olmasına töhfə verirlər. Belə sahibkarlıq forması daha çevik olur, iqtisadi kətkatizmlər dövründən özünü qoruya bilir, idarə edilməsi sadədir, bazarın tələblərinə, yeni şərtlərə tez uyğunlaşır.

Məlumdur ki, iqtisadiyyatın inkişafında sermayə qoyuluşu önəmli rol oynayır. Ötən il ölkə iqtisadiyyatına 14,6 milyard dollar sermayə yatırılıb. İnvestisiya qoyuluşunda həm xarici, həm də yerli sermayədarlar iştirak edirlər.

Ardı 2-ci səh.



«Şahdəniz»in üç dayağı

Xəzərin Azərbaycan sektorundakı «Şahdəniz» yatağında üç platforma quraşdırılıb. Bunlardan biri yatağın işlənməsini birinci mərhələsi çərçivəsində qaz və kondensat hasil edilən «Şahdəniz Alfa»dır. Digər iki platforma isə «Şahdəniz-2»də fəaliyyət göstərəcək. Yaxın aylarda bu platformalardan «Şahdəniz»in ikinci mərhələsinin ilk qazı alınacaq.

«Şahdəniz» qaz-kondensat yatağından hasilata başlanmasından 11 ildən çox vaxt keçir. Ötən müddət ərzində «Şahdəniz»in işlənməsini birinci mərhələsi çərçivəsində regionun üç ölkəsinə - Azərbaycan, Gürcüstan və Türkiyəyə davamlı surətdə etibarlı qaz təchizatı təmin edilib. Bu, 1996-cı ildə «Şahdəniz» üzrə Hasilatın Pay Bölgüsü Sazişi imzalandıqdan və 1999-cu ildə burada qaz mənbəyi kəşf edildikdən sonra müddətdə layihəni işləyən konsorsium, eləcə də layihə çərçivəsində dünyanın müxtəlif yerlərində texniki layihələndirmə, istehsal, tikinti, nəqliyyat, saxlama və istismaravermə işlərinə cəlb olunmuş çoxsaylı komandalardan böyük nailiyyətidir.

«Şahdəniz-1» beynəlxalq aləmdə böyük maraqa səbəb olub və Azərbaycanı qaz ixracatçısı kimi tanıdaq, əslində, ölkəmiz üçün yeni bir dövrün başlanğıcını qoyub.

Ardı 5-ci səh.

Prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin paylanmasına başlanılıb

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar seçki bülletenlərinin daire seçki komissiyalarına paylanmasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının üzvləri, Katibliyin rəhbərliyi və əməkdaşları, eləcə də daire seçki komissiyalarının sədrləri və katiblərinin iştirakı ilə Milli Məclisin mətbəəsində açıq və şəffaf keçirilən tədbirdə beynəlxalq qurumların nümayəndələrinin, kütləvi informasiya vasitələrinin və seçki prosesinin iştirakçıları olan müxtəlif subyektlərin prosesini yaxından izləmələrinə tam şərait yaradılıb. İlk gün - aprelin 2-də seçki bülletenlərinin Naxçıvan Muxtar Respublikasındakı seçki dairələri, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində, konsul idarələrində və üzən gəmilərdə Seçki Məcəlləsinin tələblərinə müvafiq qaydada yaradılmış seçki məntəqələrinin aid olduğu seçki dairələri, həmçinin respublikanın ucqar bölgələrini əhatə edən seçki dairələri də daxil olmaqla, ümumilikdə 41 seçki dairəsinə, növbəti 2 gün ərzində isə respublikanın digər bütün seçki dairələrinə təhvil verilməsi nəzərdə tutulur.

Tədbirdə seçki bülletenlərinin hazırlanması və aidiyyəti üzrə qatırılması ilə bağlı Seçki Məcəlləsinin tələbləri və prosesin təşkili barədə kütləvi informasiya vasitələrinə ətraflı məlumat verilib, əşkarlığın və şəffallığın təmin olunması üçün bütün mərhələlərin media mənsubları tərəfindən hərtərəfli işıqlandırılmasına tam şərait yaradılıb, eyni zamanda,



jurnalistləri maraqlandıran suallar cavablandırılıb. Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən təmin olunan yüksək təhlükəsizlik şəraitində hazırlanan seçki bülletenləri daire seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanması prosesinin müəfiyyəti Daxil İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilir.

Qeyd edək ki, prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edildikdən sonra, martın 24-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və komissiyaların qərarı ilə 5347803 (beş milyon üç yüz qırxdörd min səkkiz yüz üç) ədəd bülleten çap olunub. Seçki Məcəlləsinə əsasən bülletenlər daire seçki komissiyalarına paylandıqdan sonra, seçki gününə azı 3 gün qalmış daire seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməlidir.



Ağsu, İsmayilli, Qobustan və Şamaxı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasında təhsil infrastrukturunun yenidən qurulması məqsədi ilə **qərara alıram**:

1. Ağsu, İsmayilli, Qobustan və Şamaxı rayonlarında cəmi 776 şagird yerlik modul tipli 14 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 392 000 (dörd milyon üç yüz doxsan iki min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılınsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 aprel 2018-ci il

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli Sərəncamına Əlavə

Ağsu, İsmayilli, Qobustan və Şamaxı rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

Sıra №-si	Təhsil müəssisələrinin adları	Ayrılan vəsait
1	İsmayilli rayonu Gəndov kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması	262 000
2	İsmayilli rayonu Girk kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması	285 000
3	İsmayilli rayonu Uştaqlıq kənd 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması	315 000
4	Şamaxı rayonu Talışnuru kənd 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması	330 000
5	Şamaxı rayonu Ərciman kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması	390 000
6	Şamaxı rayonu Cıraqlı kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması	230 000
7	Şamaxı rayonu Cabanı kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması	230 000
8	Şamaxı rayonu Çağan kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması	230 000
9	Şamaxı rayonu Lalezar kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması	330 000
10	Şamaxı rayonu Sabirli kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması	230 000
11	Qobustan rayonu Şıxzerli kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması	425 000
12	Ağsu rayonu Sanqalan kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması	285 000
13	Ağsu rayonu Abasxanlı kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması	425 000
14	Ağsu rayonu Sarvan kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması	425 000
	Cəmi	4 392 000

Gəncə Avtomobil Zavodunda on mininci traktor konveyerdən çıxmışdır



Ölkəmizin sənaye potensialında xüsusi yeri olan Gəncə Avtomobil Zavodu son illər fəaliyyətini daha da genişləndirərək uğurlu addımlar atmışdır. Zavod son 10 ildə qazandığı nailiyyətlərlə nəinki respublikamızda, eləcə də bütövlükdə regionda böyük nüfuz sahibi olmuşdur. 2004-cü ilin dekabr ayından fəaliyyətə başlayan zavodda cəmi 3 il ərzində yüzlərlə OKA, UAZ, ÇAN-QAN və sair minik avtomobillərinin yığılması həyata keçirilmişdir.

Müəssisənin fəaliyyətinin genişləndirilməsi əsasən 2006-cı ilin oktyabr ayında Prezident İlham Əliyevin Belarus Respublikasına səfərindən sonra gerçəkləşmişdir. Belə ki, ölkələrarası ikitərəfli müqavilə çərçivəsində Gəncə Avtomobil Zavodu Belarusun bir neçə avtomobil müəssisəsi, o cümlədən Minsk Traktor Zavodu ilə əməkdaşlıq haqqında memorandum imzaladıqdan sonra Gəncə zavodunda yeni yığım xətləri yaradılmış və 2007-ci ilin mart ayının 27-də ilk dəfə olaraq "Belarus-80.1" markalı traktor konveyerdən çıxmışdır. Bununla da zavodda ölkəmizin aqrar sahəsində mühüm əhəmiyyətə malik kənd təsərrüfatı traktorlarının istehsalına başlanılmışdır. Bundan başqa, zavodda traktorla yanaşı 3000-dək "MAZ" avtomobili də istehsal olunmuşdur.

Müəssisənin Belarus Respublikası ilə əlaqələri təkcə traktor və avtomobillərə yığım ilə məhdudlaşmır. 2007-ci ilin sentyabr ayında Belarusun "Dorelektromas" və "Smorqon aqrar qat zavodu" ilə əldə edilən razılığa əsasən "Belarus" traktorlarının bazasında asma avadanlıqların istehsalına da başlanılmışdır. 2009-cu ildə isə Belarusun "Moqilyov transmas" ASC-lə bağlanmış müqaviləyə uyğun olaraq yük qaldırma qüvvəsi 25 ton olan avtokranların yığılması təşkil edilmişdir. 2013-cü ildə Minsk Təkrarlı Dərəcəli Zavodu ilə bağlanmış ikitərəfli müqaviləyə əsasən yeni istehsal sahəsi işə salınmışdır.

Gəncə Avtomobil Zavodu Belarus Respublikası ilə əlaqələri durmadan genişləndirir. Hazırda yuxarıda adları çəkilən texnika və qurğuların istehsalı bu gün də uğurla davam etdirilir. İndi həyatımızın müxtəlif sahələrində üzərində "Gəncə" sözü yazılmış çoxlu sayda texnika ilə rəqləşməyə mümkündür. Lakin zavod kollektivi bu uğurları son həddə hesab etmir. Elə bu günlərdə zavodda 10 000-ci traktorun konveyerdən çıxması ilə əlaqədar keçirilən tədbirdə də bu barədə ətraflı söhbət açılmışdır. Tədbirdə Belarus Respublikası baş nazirinin birinci müavini Vladimir Semaşko, Azərbaycan Respublikası baş nazirinin birinci

Sabir ƏLİYEV,
"Azərbaycan"

T.İ.Əmiraslanovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**: Azərbaycanın milli kulinariya ənənələrinin qorunması və təbliği sahəsində xidmətlərinə görə Tahir İdris oğlu Əmiraslanov "Şöhrət" ordeni ilə təltif edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 aprel 2018-ci il

M.S.Balakişiyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Mövlud Süleyman oğlu Balakişiyev (Mövlud Süleymanlı) "Şöhrət" ordeni ilə təltif edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 aprel 2018-ci il

Ə.F.Şıxəliyevin Azərbaycan Respublikasının Hindistan Respublikasında fəvqəladə və səlahiyyətli səfəri vəzifəsinə təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq **qərara alıram**: Əşrəf Fərhad oğlu Şıxəliyev Azərbaycan Respublikasının Hindistan Respublikasında fəvqəladə və səlahiyyətli səfəri vəzifəsinə təyin edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 aprel 2018-ci il

İ.F.İskəndərovun Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq **qərara alıram**: İlqar Fazil oğlu İskəndərov Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 aprel 2018-ci il

Yurd həsrətli kəlbəcərlilərin inam dolu qayıdışı arzuları

Dünən Kəlbəcərin işğalının növbəti ildönümü ilə əlaqədar "Aşiq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Bakı Beynəlxalq Mətbuat Mərkəzində kəlbəcərlər ziyalıları, tələbəgənclərini iştiraki ilə anim tədbiri keçirildi. Tədbir iştirakçıları öncə Şəhidlər Xiyabanını ziyarət etdilər.

Toplantını açan "Aşiq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov bildirdi ki, Kəlbəcərin işğalına səbəb bir neçə amil olub, ötən illər ərzində bunlar dəfələrlə müzakirə edilmişdir. "Əsas səbəb isə ondan ibarət idi ki, strateji cəhətdən çox əhəmiyyətli olan Kəlbəcərin coğrafi mövqə etibarilə Ermənistan və Dağlıq Qarabağ arasında yerləşən səddir. Sahəsi 174 min hektara çatan ərazidən əhali köçürüldükdən, 150-yə yaxın kənd tamamilə boşaldıldıqdan sonra ermənilər heç bir müqavimətə rast gəlmədən orada sərbəst qaydada məskunlaşmış və bununla da Ermənistanla Dağlıq Qarabağ qovuşmuş idi".

Kəlbəcərin işğalından ötən 25 il ərzində o yerlərdən perik düşmüş insanların istər məskunlaşmalarında, istərsə də sosial-məişət şəraitləri-



nin yaxşılaşdırılması istiqamətində həyata keçirilən dövlət tədbirlərinin silsilə xarakter daşmasını bildirdən H.Misirov onu da vurğuladı ki, məcburi köçkünlərin problemlərinin həlli üçün bütün imkanlardan istifadə edilir. Ən əsas odur ki, məcburi köçkünlərimiz çadır düşərgələrində, dəmir evciklərdə, fin tipli çəmənlərdə, yük vaqonlarından yeni evlərə və çoxmərtəbəli yaşayış binalarına köçürülmüblər.

"Azərneş" in baş redaktoru Əlvəddin Ağalarov müvəqqəti də olsa itirilmiş, erməni silahlı qüvvələri tərəfindən zəbt edilmiş ərazilə-

rin o zaman müdafiəsində qəhrəmancasına döyüşərək şəhid olmuş igidlərimizin unudulmaması istiqamətində "Aşiq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin həyata keçirdiyi layihələrin mahiyyətindən söz açdı. Bu layihələrin vətənpərvərlik duyğularının aşılınmasında, o yerlərin tarixinin öyrənilməsi və yaddaşlara yazılmasında mühüm əhəmiyyəti qeyd etdi: "Kəlbəcərin faktiki əlimizdə olmasına baxmayaraq, biz o yerləri görməyən kəlbəcərlərə tapınmalıyıq. Bu isə təbliğat vasitəsilə mümkündür. Məsələn, Rəşad Abdullayevi

nümunə çəkərdim. www.kalbar.com saytını yaratmaq əlaqədar o, kifayət qədər təbliğat işi aparıb.

Filologiya üzrə fəlsəfə doktorlarından sair Adil Cəmil, İlham Məmmədli, Kəlbəcərin istər mədəni, istərsə də səhildik tarixi bərədə 30-dək kitabın müəllifi, "Azərbaycan" qəzetinin əməkdaşı Məhəmməd Nərimanoğlu, ağısaqqal ziyalılardan Əli Uluxanlı, Ağdabanda dünyaya göz açmış şəhid ailəsinin üzvü, Dədə Şəmşirin nəvəsi Cabir Qurbanov, gənc təbliğatçılardan Niyazi Nəcəfov və digərləri belə tədbirlərin vacibliyini dilə gətirdilər.

"Aşiq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin layihələr departamentinin rəhbəri, Kəlbəcər 23 nömrəli tam orta məktəbin direktoru Həqiqət Şükürova isə xüsusən olaraq vurğuladı ki, gənc nəslin işğal altında qalan torpaqların tarixi, mədəniyyəti, təbii sərvətləri, coğrafi və strateji əhəmiyyəti haqqında məlumatlandırılması vacib məsələdir. Çünki sosial mediada düşünən bütün bu faktları özünüküçəldirməkdə davam edir.

1993-cü il aprel ayının 2-dən Azərbaycanın 56 rayonunun 700-dən artıq yaşayış məntəqəsində müvəqqəti məskunlaşan kəlbəcərlərin sosial-məişət problemlərinin həlli daim diqqət mərkəzindədir.

Daha bir dilək də bu arzulara qovuşdu: doğulduğu Şaplar kəndində doğmaları n müqəddəs məzarlarını ziyarət etmək üçün Kəlbəcərdə gedən, lakin azğın və amansız erməni silahlı quldurlar tərəfindən girov götürülərək hələ də zülm və işğancələrə məruz qalan Dilqəm Əhmədovla Şahbaz Quliyev tezliklə azadlığa buraxılırdı...

Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan"

Aşiq Şəmşirin 125 illiyinin qeyd edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2018-ci ildə Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, respublikanın əməkdar incəsənət xadimi Aşiq Şəmşirin (Şəmşir Qurban oğlu Qocayev) anadan olmasının 125 illiyi tamam olur.

Aşiq Şəmşir Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrinin layiqincə davam etdirərək meydana gətirdiyi rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəsini daha da zənginləşdirmiş görkəmli söz ustalarındandır. Qədim saz havalarının və dastanların mahir ifaçısı kimi tanınan el sənətkarı daim vətən torpağına bağlı olub, yaradıcılığı boyunca xalqın duyğu və düşüncələrini, yüksək mədəni keyfiyyətləri və yurdun təbiət gözəlliklərini tərənnüm etmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər

tutaraq Azərbaycan ədəbiyyatı və musiqisinin inkişafı sahəsində fəvqəladə xidmətlər göstərmiş Aşiq Şəmşirin anadan olmasının 125-ci ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Aşıqlar Birliyi ilə birlikdə Aşiq Şəmşirin 125 illiyi ilə bağlı tədbirlər planını kifayət qədər həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 aprel 2018-ci il

Sabirabad və Salyan rayonlarında yerləşən qış otaqlarında meliorativ tədbirlərin həyata keçirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Aqrar sahədə aparılan uğurlu islahatlar nəticəsində bir sıra strateji məqsullərə tələbatın yerli istehsal hesabına tam ödənilməsinə, ölkənin ərzaq təhlükəsizliyində xarici bazarlardan asılılıq azalmasına, ixracönlü müəssisələrin istehsal həcminin artmasına və bununla da regionların davamlı inkişafına nail olunmuşdur.

Son illərdə respublikada müasir tələblərə cavab verən su anbarlarının, nasos stansiyalarının, suvarma kanallarının və digər su təsərrüfatı obyektlərinin tikilməsi on minlərlə hektar torpaq sahəsinin əkin dövrünə qədər calb edilməsi və aqrar sektorun inkişafı üçün böyük əhəmiyyət kəsb etmiş pambıqçılıq, taxılçılıq və digər kənd təsərrüfatı bitkiləri və heyvandarlıq məhsulları istehsalının genişləndirilməsinə xidmət edən aqrar parkların və iri kənd təsərrüfatı müəssisələrinin açılmasına şərait yaratmışdır.

Həmçinin ötən dövr ərzində mövcud potensialdan səmərəli istifadə olunaraq, az məhsuldar qış otaqlar sahələrində suvarma suyu ilə təminat və əkin dövrünə qədər calb edilməsi istiqamətində tədbirlər görülmüşdür. Belə ki, Sabirabad və Salyan rayonlarında yerləşən qış otaqlarında meliorativ tədbirlərin aparılması layihəsi çərçivəsində 2017-ci ildə qış otaqlarında görülmüş meliorasiya işləri nəticəsində 5000 hektar əraziyə suvarma suyu çatdırılmışdır.

Bu tədbirlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Sabirabad və Salyan rayonlarında yerləşən qış otaqlarında meliorativ tədbirlərin aparılması layihəsi çərçivəsində işlərin davam etdirilməsi və sahəsi 11000 hektara yaxın olan qış otaqlar sahələrinə suvarma suyunun çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.47.13-cü yarımbəndində göstərilmiş məbləğin 45,3 milyon (qırq beş milyon üç yüz min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılınsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 aprel 2018-ci il

Sahibkarlar getdikcə daha çox sahələrə sahib çıxırlar

Əvvəli 1-ci sah.

Bu da Azərbaycanda investisiya mühitinin münbit olmasından və qanunvericilik bazasının mükməlliyindən irəli gəlir. Cari ilin yanvar ayında gəldikdə, ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün ilin ilk ayında bütün maliyyə mənbələrindən əsas kapitala 960 milyon manat vəsait yönəldilib. Yatırımlar ümumi sərmayenin 19,5 faizi dövlət, 80,5 faizi qeyri-dövlət sektoru sərmayədarları tərəfindən qoyulub. Bu fakt ölkədə sahibkarlığın inkişaf etdiyini, özəl sektorun həttə ölkənin ümumi inkişafında və kapital qoyuluşunda mühüm rol oynadığını sübut edir. Hesabat dövründə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 459,8 milyon manat vəsaitin yönəldilməsi isə xarici sərmayədarların ölkəmizə olan inamından irəli gəlir.

Regionların inkişafına da sərmayə qoyuluşu sürətlə artır. Son dövrlər gücəli kreditlərin çox hissəsinin bölgələrdə fəaliyyət göstərən sahibkarlara verilməsi buna təsdiqləyir. Bunun nəticəsində paytaxta bərabər, bölgələrdə də sahibkarlıq sürətlə inkişaf edir. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Programının icrasının dövründə ilin yekunlarına həsr olunan konfransda bu barədə deyilmişdir: "Bölgələrə sərmayə qoyuluşu regional inkişaf proqramlarının icrasını üçün çox önəmlidir. Dövlət öz rolunu oynayıb və oynayacaq. Əgər dövlət sərmayəsi olmasaydı, bölgələrdə heç bir inkişafın söhbət gedə bilməzdi".

Bu gün bölgələrə sərmayə həm də yerli iş adamları tərəfindən yatırılır. Xüsusilə, son dövrlər aqrar sektora sərmayə qoyuluşunun dinamikasında artım daha yüksəkdir. İndi kənd təsərrüfatının bütün sahələri

ilə məşğul olan sahibkarlara müxtəlif güzəştli edilir. Üstəlik, onlar məhsulu ixrac etdikdə, əlavə subsidiya alırlar. Odur ki, əvvəllər perspektivsiz sayılan aqrar sektor indi sahibkarlar üçün daha cəlbedici olub. Hazırda iri şəhərlərdə biznesin müxtəlif sahələri ilə məşğul olanlar bölgələrdə aqrar sektora sərmayə qoymağa başlayıblar. Kənd təsərrüfatında 1,7 dəfə iqtisadi artımın olması da bununla bağlıdır.

Aqrar sektorun inkişafına dövlətin diqqəti və dəstəyi yene də azalmır. Götürək suvarma məsələsini. Su təminatı və meliorasiya işlərinin görülməsi önəmli rol oynayır. Məlumdur ki, Azərbaycan təbii su ehtiyatları ilə zəngin deyil. Bu səbəbdən aqrar sektorla minlərlə hektar torpaq ekilməmiş qalır, üstəlik, ekilən sahələrdə su çatışmazlığı üzündən məhsuldarlıq aşağı səviyyədə olurdu. Buna görə

də dövlət əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün külli miqdarda kapital qoyuluşunu həyata keçirir. Son 14 ildə tikilən Taxtakörpü, Şəmkiçay, Göytəpə və Tovuz su anbarları bu problemin aradan qaldırılmasında mühüm rol oynayıb. Belə ki, həmin su anbarlarının inşasından sonra minlərlə hektar torpaq sahəsi əkin dövrünə qədər daxil edilmiş və bununla da sayəsində kənd təsərrüfatında məhsul istehsalı xeyli artıb. Bu gün kənd təsərrüfatının qeyri-neft sektoru üzrə məhsul ixracında mühüm rol oynaması əkin sahələrinin suvarılmasının yüksək səviyyədə təmin edilməsi ilə bağlıdır. Elə buna görə də aqrar sektora meyil artıb, bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı çoxalıb.

Rüstəm KAMAL,
"Azərbaycan"



Əvvəli 1-ci səh.

Postların cəngavərləri

Herbi bölmələrlə tanışlıqdan sonra bir qədər də yüksəkliyə qalxırıq. Postlarda mövqelərimizi qoruyan əsgərlərin təhlükəsizliyi üçün lazımı şərait yaradılıb. Yeni tikilmiş hərbi sığınacaqlarda şəxsi heyətin dincəlməsinə, informasiyalarla təminatına xüsusi diqqət yetirilib. Postdan qayıdan əsgərlər rahat çarpyaylarda uzanaraq televizora baxır, dincəlir, bir sözlə, istirahətlərini mənalı keçirirlər.

Burada anbar, mətbəx, sanitariya qovşağı da mövcuddur. Bütün bunlar Aprel döyüşlərindən sonra qurulmuş infrastrukturudur.

Zabit Elton Baxşəliyev deyir ki, hərbi hissə komandanlığı şəxsi heyətin döyüş və peşəkərlilik səviyyəsinin artırılması istiqamətində bütün zəruri tədbirləri həyata keçirir. Çünki ordunun gücü xidmət edən şəxsi heyətin ruh yüksəkliyindən asılıdır. Ordumuzun aprel zəfəri isə yüksək döyüş hazırlığına malik olan əsgərlərimizi elə ruhlandırır ki, yalnız hücum, qələbə, zəfər barədə düşünürlər: "Hər an Ali Baş Komandanın əmrinə hazırıq. Onsuz da qarşımızda dayanan düşmən əsgəri qorxu içindədir. Bir həmləyə silahı atıb yenə qaçacaqlar".

Daim diqqətli və ayıq-sayıqdır

Herbi bölmələrin komandirlərinin pozitivliyindən hiss olunur ki, postlarda vətənin keşiyini çəkən əsgərlər də yüksək əhvali-ruhiyyədedirlər. Bir neçə əsgərə yaxınlaşıb söhbətlaşırlar.

Xidmət çəkən əsgər Elmır Əsgərov pulemyotçudur. Üzərinə düşən vəzifəni yaxşı anlayır və hər



Döyüş səngərindən reportaj

Yalnız hücum və zəfər!..

Azərbaycan əsgəri Ali Baş Komandanın döyüş əmrini icra etməyə tam hazırdır



Bir daha əmin oldu ki, vətəne onu sevenslər, uğrunda canını fəda etməyə hazır olanlar keşik çəkirlər.

Məhv edə bilməyəcəyimiz strateji hədəf yoxdur

Bu gün Azərbaycanın ən müasir hərbi texnika əsaslı və yüksək döyüş ruhuna malik ordusu var. Bu ordu Aprel döyüşləri zamanı Ali

zaman döyüş tapşırığını yerinə yetirməyə hazır: "Daim diqqətliyik. Düşmən gücümüzü bilir. Aprel döyüşləri hələ yadlarından çıxmayıb. Bilirlər ki, çətin hücum etsələr, hansı cavabı alacaqlar".

Müşahidəçi əsgər Rəfi Rəhimli 9 aydır hərbi xidmətdədir. Onun postdakı vəzifəsi daha ciddi və məsuliyyətlidir. Bu səbəbdən də daim diqqətli və ayıq-sayıqdır.

Bir qədər sonra növbə dəyişikliyi olur və postdan qayıdan əsgərlər çay süfrəsi arxasında söhbətlaşırlar. Əsgərlər Əmrax Əcmov, Sərxan Orucov, Rəsul Cəfərzadə, manqa komandiri Şirin Babayev hərbi xidmətdən qürur duyduqlarını deyirlər. Azərbaycan Texnologiya Universitetinin məzununu olan əsgər Rəsul Cəfərzadə deyir ki, Aprel döyüşlərinin iştirakçısı və qəhrəmanlarından olan şəxslərin hərbi hissədə qulluq etməsi şəxsi heyət üçün ikiqat fəxrdir: "Bizə sevindirən, qürurlandıran odur ki, ordumuzun şanlı zəfərində böyük payı olan bir hərbi hissədə xidmət edirik. Həmin döyüşlərdə qəhrəmanlıq göstərən oğullarımızdan bəziləri bu hərbi hissədə xidmət edirlər. Onlardan öyrəndiklərimizin hesabına xalqımızın səbirsizliklə gözlədiyi növbəti qələbələrini müdəcələri olacağıq".

Gözlərdəki qorxmazlıq, döyüş ruhu qürur doğurur

Buradakı xidmətləri ilə fəxr edən əsgərlər səbirsizliklə Ali Baş Komandanın hücum əmrini gözləyirlər. Əsgərlərdəki özünəinam, vətənpərvərlik hissəsinin və döyüş ruhunun yüksəkliyi bir daha vətənin etibarlı əllərdə olduğunu əminlik yaradır. Vətən üçün düşünmədən ölümün ağuşuna atılan bu gəncər şəhidlik zirvəsinə yüksəlməyi ən ali məqam hesab edirlər. Onların gözlərindəki qorxmazlıq, düşməne nifrət hissi aydın hiss olunur.

Həqiqətən də əsgərlərimizin gözlərində intiqam qüvvəsi və qisas yansıması görünür. Tam əmin oldu ki, Ali Baş Komandanın hücum əmrini qəhrəmanlarımızın sayını artıracaq. Çünki onlar da Aprel

döyüşlərində şücaət göstərən kimi sonadək savaşacaqlar. Ön cəbhədə həqiqi xidmət keçən əsgərlərin çevikliyi, mənəvi-psixoloji, fiziki hazırlığı fəxr doğurur. Onlar düşmənlə təmas xəttinin məsuliyyətini dərk edirlər, hər an qarşı tərəfin həmləsinə dəf etmək və onun layiqli cavabını vermək ruhunda kökləniblər.

Ele bu xoş təəssürlə geri qayıdır. Yolumuz Aprel döyüşlərində düşməni təxribatının qarşısını almasında yaxından iştirak etmiş "N" sayılı hərbi hissəyədir...

Aprel döyüşlərində tarix yazan hərbi hissə

Yarandıqı gündən qarşısında qoyulan tapşırıqların öhdəsindən layiqincə gələn bu hərbi hissə döyüş və ictimai-siyasi hazırlıq istiqamətində uğurlar qazanıb. Aprel döyüşlərində isə əhəmiyyətli yüksəkliklərin Ermənistan silahlı qüvvələrindən təmizlənməsində qətiyyətlə döyüşüb. Bu döyüşlər zamanı 8 hərbi qulluqçusu şəhid olub, 9 hərbi xidmətdə fərqlənəyənə görə fəxri ad, orden və medalla təltif edilib.

Herbi hissədə yenidənqurma işləri aparılıb, yeni avadanlıqlar alınıb. Əsgər kazarmaları, müasir avadanlıqlarla təchiz edilmiş yeməxana, hamam-camaşırıxana, qazanxana da hazır olub. 9 hərbi xidmətdə fərqlənəyənə görə fəxri ad, orden və medalla təltif edilib.

Bütün bunlar orduda dövlət qayğısının gündən-günə artırıldığını

göstəricisidir. Hər bir əsgərinin qayğısına qalan, onun döyüş ruhunu yüksəldən, maddi-texniki bazasını gündən-günə yaxşılaşdıran dövlət imkanlarını bu istiqamətdə səfərbər edib.

Döyüş və fiziki hazırlıq ən vacib şərtləndir

Günün nizam qaydalarına görə hərbi hissənin dərslərində və bayırda hər bir bölüyün yerinə yetirdiyi tapşırıqları uyğun olaraq müxtəlif dərslər keçilir. Döyüş hazırlığı dərsləri zamanı əsgərlərə silah və sursatdan düzgün istifadə və təhlükəsizlik qaydaları izah edilir. Praktiki dərslər üçün ayrılmış geniş sahədə hərbi hissənin zabidləri tərəfindən keçirilən məşğələlər zamanı əsgərlərə döyüş şəraitində düşməni məhv etməyin yolları öyrədilir.

Şəxsi heyətin fiziki sağlamlığının təmini məqsədilə kazarmaların heyətində lazımı idman qurğuları quraşdırılıb. Əsgərlər muntəzəm olaraq idmanla məşğul olur, fiziki hazırlıklarını artırır.

Şəxsi heyətin qida rasionu zəngindir

Əlbəttə ki, şəxsi heyətin fiziki cəhətdən də hər an hazır olması üçün qidalanma xüsusi yer tutur. Yeməxanaya ayaq basan andan hərbi qulluqçuların gündəlik qida rasionunun yüksək səviyyədə təşkil olunduğunu görmək mümkündür.

Baş Komandanın əmrinə əsaslanaraq silahların cüzi bir qismindən yararlanıb. Dördgünlük edilmiş yeməxanada mətbəx, təsərrüfat otaqları, eləcə də ərzaq və əşya anbarları yaradılıb.

Şəxsi heyət üçün hazırlanan gündəlik yeməyin çeşidi çox zəngindir. Səhər yeməyində əsasən əsgərlərə şirin çay, yağ, pendir və meyvə cəmi, bəzi günlərdə isə südlü düyü, mənəvi və ya vermişil, yumurta verilir. Nəhar yeməyi də bir neçə çeşiddir. Heftanın bəzi günlərində müxtəlif cür sulu xörəklər - küftə, borç, eləcə də noxud və mercir şorbəsi bişirilir. Bundan başqa, qovrulmuş etlə makaron, çəkilmiş mal eti ilə qarabaşaq, düyü, həmçinin qazan kotleli, soyuq qəlyanaltı və kompot verilir. Şam yeməyində isə qiymətli qarabaşaq və bulğur sıyığı, balıq konservi, kərə yağı, pendir, çay olur. Həmçinin hərbiçilər mövsümi tərəvəz salatları və şirələr də təmin edirlər.

Avtomatlaşdırılmış hamam-camaşırıxana kompleksi

Herbi hissədə müasir tələblərə cavab verən, tamamilə avtomatlaşdırılmış hamam-camaşırıxana kompleksi fəaliyyət göstərir. Camaşırıxanada 11 nəfər mülki işçi çalışır. Burada 5 yuyucu, 2 quruducu və bir ütüleyici müasir avadanlıq var. Camaşırıqlar yuyulub, ütülənib çəşidləndikdən sonra yenidən bölmələrə təhvil verilir.

Bəli, Aprel döyüşləri, demək olar ki, Ermənistanın ideoloji əsaslarını dağıtdı. Azərbaycanda isə xüsusən gənclərin vətənpərvərlik ruhunu, döyüş əzmini daha da yüksəltdi. Aprel döyüşlərindən sonra da imzalanan yeni müqavilələrə əsasən Azərbaycan ən müasir, yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan silahlar sifariş etdi və onları bir hissəsi artıq döyüş bölgəsindədir. İstənilən düşmənin istənilən məntəqəsi darmadağın edilə bilər. O günlər isə çox uzaqda deyil...

Rəşad BAXŞƏLİYEV, "Azərbaycan"

Xarici İşlər Nazirliyi Kəlbəcər rayonunun işğalının və Aprel döyüşlərinin ildönümləri ilə bağlı bəyanat yayıb

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Kəlbəcər rayonunun işğalının və Aprel döyüşlərinin ildönümləri ilə bağlı bəyanat yayıb. Bu barədə AZƏRTAC-a XİN-in mətbuat xidmətindən məlumat verilib.

Bəyanatda deyilir: "Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin, təcavüz və işğal siyasətinin tərkib hissəsi olaraq 1993-cü il aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi xaricində yerləşən Kəlbəcər rayonunun işğalı üçün hücum əməliyyatı əsasən Ermənistan ərazisindən həyata keçirilib və hücumda ağır artilleriya, Mi-24 helikopterləri və hərbi təyyarələrdən istifadə edilib.

İşğal nəticəsində 60 minə yaxın Kəlbəcər sakini etnik təmizləməyə məruz qalaraq öz doğma torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. Hazırda sayı 70 mini ötən Kəlbəcər sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün vəziyyətində yaşayır.

Kəlbəcər sakinlərinin şəxsi mülkiyyəti talan və məhv edilib. Həmçinin rayon mərkəzi, 150-yə yaxın kənd, onların tarixi-mədəniyyət abidəsi, bir muzey, "İstisu" sanatoriyası, 110-dan artıq kitabxana, 100-ə qədər məktəb, 9 uşaq bağçası və xəstəxanalar Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və talan edilib. Kəlbəcər zəngin maddi-mədəni irsinə ciddi zərər yetirilib. Nadir qədim sikkələr kolleksiyası olan Kəlbəcər Tarix Muzeyi, qədim qəbiristanlıq, Kəlbəcər rayonunun Vəng kəndi ərazisində alban məbədi və digər alban kilsələri, Lök qalası, Uluxan qalası, Qala-boynu qalası, Kəlbəcər şəhərində və kəndlərdə olan məscidlər, Tağlıdaş körpüsü, Aşıq Şəmşir adına Mədəniyyət evi Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən darmadağın edilib.

Kəlbəcər rayonu ərazisində yerləşən və Azərbaycanın qədim alban xristian irsinə aid olan, erməni kilsəsi ilə heç bir əlaqəsi olmayan Gəncəsar və Xudavəng monastirlərinin original arxitektura xüsusiyyətləri dəyişdirilərək erməniləşdirilib.

Kəlbəcər rayonunun təbii resursları və faydalı qazıntılar vəhşicəsinə istismar olunur. Lixtənşteyndə qeydiyyatda olan və Ermənistanın Vallex Qrupunun tərkibinə daxil olan "Base Metals" şirkəti 2002-ci ildən etibarən Kəlbəcər Heyvəli kəndi yaxınlığında Qızılbuluq mis-qızıl yatağını qanunsuz olaraq istismar edir. Vəhşicəsinə istismar nəticəsində yatağın resursları tükenib.

2007-ci ildən etibarən "GeoProMining" şirkətinə daxil olan "GPM Gold" şirkəti Kəlbəcər ərazisində Söyüdü qızıl yatağını istismar edir. Peyk vasitəsilə çəkilmiş şəkillər yatağın işlənilməsi üçün istifadə edilən xəbər verir.

Kəlbəcər ərazisindən keçən Vərdənli-Ağdərə yolunun çəkilişi Kəlbəcər rayonu daxil olmaqla, işğal edilmiş ərazilərdən təbii sərvətlərin Ermənistan və beynəlxalq bazarlara çıxarılmasına xidmət göstərir.

Kəlbəcər rayonunun təbii mineral resurslarının istismarı nəticəsində ətraf mühitə ciddi zərər yetirilib.

Hüquqi ekspertiza aparmadan (due diligence) Azərbaycanın işğal olunmuş Kəlbəcər və digər rayonlarından çıxarılan faydalı qazıntıların, o cümlədən qızılın bəzi Qərb ölkələri tərəfindən idxalı ciddi narahatlıq doğuran haldır.

Beynəlxalq humanitar hüquq pozaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisində məskunlaşdırma aparılır və demoqrafik tərkib dəyişdirilir.

BMT Təhlükəsizlik Şurası (TS) Sədrinin 1993-cü il 6 aprel tarixli bəyanatının ardınca BMT TS Azərbaycanın Kəlbəcər rayonunun işğalı ilə əlaqədar 822 sayılı qətnamə qəbul etdi. Qətnamədə BMT TS ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbul edilməsinə qarşı olaraq işğalçı qüvvələrin dərhal işğal olunmuş Kəlbəcər və digər rayonlardan çıxarılmasını tələb etdi. 822 sayılı qətnamənin qəbulundan sonra 9 ölkədən ibarət olan ATƏT-in Minsk qrupu Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını üçün "təcili tədbirlər haqqında vaxt cədvəli" hazırladı. BMT TS-nin qətnaməsinin tələblərinə uyğun olaraq Ermənistan nəinki öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmadı, hətta Ağdam, Cəbrayıl, Qubadlı, Füzuli və Zəngilanı işğal etdi. 1993-cü il 27 iyul tarixində BMT TS-nin Sədrinə hesabatında ATƏT-in Minsk Konfransının prezidenti Mario Raffaeli vurğulayıb: "Ermənistan BMT TS-nin tələblərinə məhəl qoymur, hücum edərək Azərbaycanın yeni rayonlarını işğal edib və danışıqlar prosesini və münasibətini hallını pozur".

BMT TS tərəfindən 1993-cü ildə 822 sayılı qətnamə ilə bərabər 853, 874 və 884 sayılı qətnamələr qəbul edilsə də, onların da Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını barədə tələbləri Ermənistan tərəfindən yerinə yetirilmir.

2016-cı il aprelin 2-də qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi və Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca sıx yaşayan mülki əhalini ağır silahlarla atəşə tutması bir daha göstərdi ki, Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdiddir. Ermənistanın hücumlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin əks-həmlə tədbirləri nəticəsində mülki Azərbaycan əhalisinin təhlükəsizliyi təmin edildi və strateji əhəmiyyət daşıyan Azərbaycan əraziləri işğaldan azad edildi.

Ermənistan başa düşməlidir ki, Kəlbəcər də daxil olmaqla, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı müvəqqəti xarakter daşıyır. Davamlı və uzunmüddətli nizamlanmaya nail olmasının yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ayrılacaq hüquqlarının təmin edilməsidir.

Ermənistan tərəfi əbəs yerə vaxt itirmək və öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə təcavüz və etnik təmizləmə siyasətinə son qoymalı, beynəlxalq öhdəliklərinə əməl etməli və münasibətini nizamlanması prosesində konstruktiv şəkildə iştirak etməlidir.

İşğala əsaslanan mövcud status-quo vəziyyətinə görə bütün məsuliyyət Ermənistan üzərinə düşür".



"Keçilməz Ohyan səddi"ni Azərbaycan əsgəri bir həmlədə tapdaladı



Bayram tətilinin bir maraqlı tərəfi də televiziyaımızın həmin günlər ardında nümayiş etdirdikləri milli filmlərində...

O filmlərdən birinin məşhur personajı demişdik, hətta o qədar adətərkərdə olmuş ki, gözələyimiz film televiziyaalarda nümayiş etdirilməyəndə də internetdə tapıb baxırıq. Təki, bayram ənənələri pozulmasın. Ovaqtımız yerində olsun...

Əksəriyyəti sovet dövründə çəkilib bu filmlərin... Çoxu rəngsizdir. Yeni texnologiyaların karameti sayəsində ersəyə gələn və müasir tamaşaçının gözü öyrəşən indiki yüksək keyfiyyəti təsvirlərlə müşahidədə bu filmlərdəki görüntü də, səsdə xeyli gerikdir. Üstəlik, hərsinə uşaqlığımızdan bəri ən azı iyirmi-otuz dəfə baxmışıq. Kitablardan oxumuşuq. Əz qala hər epizodunu əzbərləmişik. Hansı kadrından sonra hansının gələcəyini də əvvəlcədən bilərik.

Di gəl ki, bu filmlər bizim üçün yəni öz marağın itirməyib. Hər dəfə onlara yeni bir nəzərlə baxırıq. Və qəribəsi budur ki, hər baxdıqımızda da bu filmlərdə indiyə qədər gözümüzün qaçmırsınız hansısa meqamı ilk dəfə kəşf edirik.

Bu filmlərdəki bir çox replikalar dilimizin zərb-məsələsinə çevrilib. Biri nəyə yerləşir söz danışanda, dərhal Məşədi İbad yazdıma düşür: "Əşi, heç hənanın yazırdır?! Yaxud kiminsə bir başqasına yazırdır? Mətn dikdə etdiyini görəndə dərhal "Ulduz" filminin ali qələmi komik qəhrəmanı gəlir ağılmıza: "Möhşün, yaz!" Və ya sənətdən naşı, yarımcıq birinin gördüyü işi yarıtmayıb üstəlik, yüksək xidmət haqqı üçün yaxadan asılıdırıq şahid olanda "Bəxtiyar" filmindəki restoran kontrabasçısını necə xatırlamayasana: "Əlmidən gələnini elədim, pulumu kim verəcək? Pulumu verin!!!", "Uşaqlığın son gecəsi"ndən "Məsələ sosiskada deyil e, adam görək "vnamatelnı" olsun", "Şərikli çörək"dan "Uşağda fərasətə bax", "Qayınana"dan "O quş deyil, xalis bayquşdur", "Bəyin oğurlanması"ndan "Sənə əjdaha lazımdır?", "Əhməd haradadır"dan "Oğlumu axtırdım, dostumu tapdım" və daha nələr...

Birdimi, beşdimi?! Baxırsan doğdan qacır, xatırlayırsan eynin açılır, dost çevrəndə, doğma insanların əhatəsində yerinə düşən bir meqam gələndə bu ifadələrdən birini şux zarafat kimi atırsan ortaya, hamının əhvalı düzəlir.

İlk baxışdan adi sözlərdir. Amma mahiyyətinə varanda görürsən ki, yox, bu adi sözlərin hər biri misilsiz istedadın pöhrələrini. Filmin digər epizodları ilə üzvi şəkildə bağlıdır. Və bunlar tamaşaçının güldürməkdən daha çox düşündürməyə hesablanır. Baxdıqca, xatırladıqca gülsürsən, güldükdə də düşüncəyə və müəyyən bir nəticəyə gəlirsən. Beləliklə, istedad öz məqsədinə çatır.

O filmləri ersəyə gətirən yarımcıq insanların rejissorları, ssenaristləri, operatorları indiki kimi ən mükəmməl texniki avadanlıqları yox idi. Filmləri, belə baxanda, ən sadə texniki vasitələrlə, min bir zəhmət hesabına çəkilmiş montaj edirdilər. O filmlərin ssenarisini yazanlar da, rolları canlandırılan aktyorlar da indiki qədar yarımcıq azadlığına malik deyildilər. Çox şeylər sovet senzurasının qayısından keçirdi. Amma hər şeyə rəğmən o insanların həssas yaradıcı qəlbli, tükanmaz istedadı və mədəniyyət tarixi qarşısında məsuliyyəti hissi vardı...

Ona görə də yaratdıqları indiyə qədər yaşayır, nesillər dəyişir, amma onları yəni tanınır, sevilir, ifaları dillər əzbəri olaraq qalır.

Tarix üçün yaşamaq, tarixdə yaşamaq da elə bu deyildirmi?!
* * *

Sovet rejimi yaradıcı istedadı buxovlamışdı. Yazıçı və şairlərimiz, rejissorlarımız, aktyorlarımız, rəssamlarımız, bastekarlarımız xeyallarının bütün gücünü sənətə gətirə bilirdilər. İstər-istəməz siyasi quruluşun cizdiyi ideoloji sərəhdər nəzərə alınmalı idi. Öndən o tərəfə adlaya bilməzdin.

Tariximiz, xalqımızın mənəvi dünyası, cəmiyyətdə ədalətin zəfəri özləri naqis hallara qarşı mübarizə ilə bağlı indi də böyük sevgi ilə baxdığımız "Nəsimi", "Babək", "İstintaq", "Bir cənub səhərində", "Uzaq sahillərdə" kimi filmlərimizin yarınması və Moskvanın senzurasından keçməsinə öndü ulu öndər Heydər Əliyev ötan əsrin 60-70-ci illərində ne qədar zəhmət çəkib. Ne qədər böyük siyasi iradə nümayiş etdirib. Bu baredə yaradıcı adamlarımızın zəngin xatirələrini var. Bunu öndən ötür xatırlayırıq ki, hansısa ekran əsərini yaratmaq, tarixin hüduzsuz yaddaşında ona yer tapmaq sıradan iş deyil. Mənavi dəyərlərimiz çevrilməmiş filmlərdəki adi bir epizodun ustalıqda alınması və senzurdan qorunmasından ötür ömrünün illərini sərf edənlər olub.

Dövlət müstəqilliyimizə qovuşanda sevinдик ki, artıq yaradıcılıq öndükdə ideoloji qadağalar arxada qaldı. İndi sənət adamlarımız dünyaya sas salması mükəmməl əsərlər yarada biləcəklər. Uzun illər ərzində Azərbaycanda formalaşmış yaradıcılıq məktəbləri, zəngin sənət ənənələri bu ümidimizə daha da böyüdüdü.

İstiqbalımızla bağlı bir çox ümidlərimiz özüni tezliklə doğrultmağa başladı. Azərbaycan cəmiyyət hayatının bir çox sahələrində müstəqillik nemətindən bol-bol barındı. Xalqımız öz taleyinin, hətə sərəvərlərinin sahibinə çevrildi. Ölkəmiz zəngin imkanları hesabına inkişaf etdi, gücləndi. Ulu öndər Heydər Əliyevin milli inkişaf kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət hesabına tarixinin ən qüdrətli çağlarına yetişdi.

Bu inkişaf, yüksəliş vətənin abadlığı mənzərəsi ilə, insanların güclən-günə yüksəlmə rifahı ilə, bütün dünyaya adlan təərəqqi qapları ilə, cəmiyyətin mədəni inkişafı ilə hər bir vətəndaşımızın həyatında özünü hiss etdirdi. Dövlət müstəqilliyi Azərbaycanın sosial-iqtisadi həyatında böyük bir intibah səhifəsi açdı.

Sənət, yaradıcılıq bu intibahın öndündə getməli idi...
* * *

Amma bu intibah yaradıcılıq sahəsində, xüsusiyyəti milli kinomədə, teatrımızda, musiqimizdə, teleradio ifarımızda görə bilmədik. Daha doğrusu, inkişaf adına böyük dəyişikliklər müşahidə etdik, amma bu dəyişikliklər daha çox cəmiyyət artımı hesabına baş verdi.

Azərbaycanda televiziyaalrın sayı artdı. Amma heç biri ənənəvi televiziyaçılıq səviyyəsinə gəlib çataraq bu sahədə yeni peşəkərlit dəyərləri formalaşdırıbilmədi. Bu yeni televiziyaalrın formalaşdırıldığı əsas "dəyər" mənəviyyatımızı zəhərləyən düşükləşlər, efrirdən evlərə sirayət edən toxynax əhvalı oldu.

Bir-birinin ardınca yeni teatrlar formalaşdı. Dövlətimiz də onlara lazımı dəstəyi verdi, amma onillər əvvəlindəki əl-əl axıranlar, tamaşaçı alqısından salonlar titrəyən səhnə əsərlərini daha görə bilmədik.

Hərəsi bir kamera götürüb filmlər çəkən, müxtəlif mövzularda ssenarilər ekranlaşdırın xeyli sayda prodakşn qurumları, özəl kinostudiyalar yarandı və xeyli sayda filmlər ləntə alındı. Bununla belə, mədəniyyət tariximizdə əsl hadisə yaradan filmlər eərşə çəkildi. Əvəzinə bir-birinin uğursuz təkrarı olan ucuz seriallar, bəsit komediyalar bütün həyatımızı işğal etməyə başladı.

Bir sözlə, cəmiyyət artdı, keyfiyyətsiz irəliləmək əvəzinə bir az da geri getdik. Və fərqlənərib vəziyyətin dəyişməsi üçün nələrsə etməsək, kütlələrə böyük təsir gücünə malik bu sahələrlə birgə milli mənəviyyatımızın da hara qədər aşınacağını təsəvvür belə etmək olmur...

İlk baxışdan hər şey öz minvalındadır. Seriallar çəkilir və televiziyaalarda nümayiş etdirilir. Bu seriallarda oynayan aktyor komandası muşahidələrimi qələmə alım. Öndən sonra düz bir həftə axşam sərəsər onunla yanaşı əyləşib milli telekanallarımızda nümayiş olunan serialları izləməyə başladım.

Düzü, təəssüratlarım çox mayus etdi. Dövlətimizin milli film sənayemizin inkişafı məqsədilə hər il bütcdən ayırdığı yüklü miqdarda pulun necə istedadsız, insafsız və məsuliyyətsizcəsinə havaya sovrulmasına üzaldım...

Dəyərli oxucum düşünməsin ki, serialların çəkilməsinə qarşıyam. Əslal! Bu yaradıcılıq forması yeni dövrün vəzkeçilməz mədəniyyət hadisələrindəndir. İndikiilər çox əhəmiyyətli hadisələrdir. Düzü, bu seriallar bizim uzaq gələcək illərində də arası-ərə çəkildir. Məsələn, rejissor Tatyana Lioznovanın Yulian Semyonovun eyniadlı siyasi detektiv romanı əsasında 1973-cü ildə çekdiyi 12 seriyalı "Baharın on yədi anı" filmi müasir serialların sələflərindən sayıla bilər. Yaxud Azərbaycan televiziyaasının rejissoru Tariyel Valiyevin Aslan Qəhrəmanovun ssenarisi əsasında çekdiyi "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyasının hər seriyasını milyonlarla Azərbaycan tamaşaçısı illərlə böyük intizar içində gözləmişdi və elə indi də gözləyir.

Dünyanın əksər inkişaf etmiş ölkələrində seriallar çekilir, nümayiş etdirilir, hələ başqa ölkələrə də yayılır. Müasir insanların həyatını idarə edən bu yeni yaradıcılıq forması hansısa mürtəbəli ideyaların aktuallaşması, mənavi dəyərlərin, adət-ənənələrin, ana dilinin qorunması və təbliği, xalqın milli özünəməxsusluqlarının nümayiş, mədəniyyətin dialoqu sarıdan çox güclü təsir vasitəsidir.

İllər öncə Rusiya şəhərlərinin birində hotel inziabatçısının Türkiyədə çekilmiş və Osmanlı tarixindən bəhs edən "Möhtaşəm yüzili" serialının rus dilindəki dublyajına baxıb sentimental səhnələrdən kövrəldiyini görəndə, rus millətindən olan digər şəxslərdə bu serialdan məftunluqla danışdıqlarına şahid olanda, düzü, heyrətə gəlməmişdim. Bu, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların jannın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımcına bəhrələnmə bilmişdilər və yəne də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkərlilə çəkilənlər bütün dünyada satılan bu serialların müəlliflik hüququna sahib olub, zəngin yaradıcılıq ənənələrinə malik rusdillə arealdə türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qarışlarıların



Azərbaycan Xalq Cümhuriyyəti - 100

Keçmişini öyrənməyən gələcəyini qura bilməz!
Tarix təkrarlanır, odur ki, olmuşları öyrənilib lazımı nəticə çıxarmaq və bir daha səhv etməmək üçün növbəti mərhələlərdə nəzərə almaq vacibdir!
XX əsrin əvvəllərində Azərbaycan xalqı böyük zəhmət və qurbanlar bahasına dövlət müstəqilliyi qazandı.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay oldu...
Ötən əsrin sonlarında qazanılan dövlət müstəqilliyi də eyni aqibəti yaşayacaqdı. Əgər ulu öndər Heydər Əliyev xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdaraq Azərbaycana parçalanmaqdan,

dövlət müstəqilliyini isə məhv olmadan xilas etməsəydi!
Uzun əsrlərdən sonra qazanılan və yaşadılan, əbadiyyə qeydlən dövlət müstəqilliyi hər birimiz üçün müqəddəs və əzizdir!
Varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini Prezident İlham Əliyevin 10

yanvar 2018-ci il tarixli sərəncamı ilə bu ildə təntənə ilə qeyd edəcəyik. Şərəfli yubileyə hazırlıq dövründə müstəqilliyin özü və sonrakı taleyi ilə bağlı müxtəlif mətbu orqanlarda gedən məqalələrin kiçik bir qismini qəzetimizdə dərc etməklə baş verənlərə yenidən diqqət çəkirik!
Oxumaq, bilmək və nəticə çıxarmaq üçün!

Erməni məsələsi

Bəhs edəcəyimiz şey bu günlərdə mətbuat səhifələrini işğal edən məruz məsələ degildir, əsil erməni məsələsidir. O erməni məsələsi ki, türklük üçün pek böyük əngəlləri mövcud olmuşdur. O məsələ ki, türk-rus mücadiləy-i-tarixiyyəsinde pek məşum bir rol oynamışdır. Türk dünyasına zərər yetirmişdir. Ermənilər üçün də mövcubi fəlakət olmuşdur.

Bolşeviklər iddia ediyorlar, ehtimal bəziləri də inanıyolar ki, çarizmin qullandıqı siyasəti bolşevizm artıq təbiiq etmiyor. Milli məsələləri tamamilə başqa bir yolda həll ediyor. Demək ki, erməni məsələsi də başqa türlü həll olunuyor. Halbuki, dəyişən yalnız rəng və ünvan-dır. Qızıl Rusiya təbiiq elədiqi siyasətdə, dönə-dolaşa qara və yaxud bəyaz Rusiyanın üsullarını qullanıyor.

Lozan konferansı əsasında son təşəbbüs edilmiş "Erməni yurdu" haqqında bir qeyrat daha göstərilmişdi. Bu təşəbbüs boşa çıxınca Çiçerin erməni mürəxəssəslərinə Rusiyada bir "yurd" təklif etmişdi. Bu yurd Don nəhri havasında təsviri olunuyordu. Don vilayətinin mərkəzi təşkil edən Rostov şəhəri yaxınında Naqxçıvan namində bir şəhər vardır. Bu şəhər ermənilərlə məskundur. Bu ermənilər eski sənələrdə hərbi-ümumidə olduğu kimi yenə Rusiya tərəfindən Türkiyə əleyhinə qiymə sövq olunən və nəticədə yerləş-yurdsuz qalan mühacirlərdir. Demək ki, tarix təkrərli ediyor. Vaxtilə çarizmin yerləşirdiqi erməni mühacirləri şimdi də bolşevizm tərəfindən himayə olunuyor. Çarizm yalnız Don vilayətində erməni qəsbəsi vüqda gətirməklə qalmamışdı. Mavəryü-Qafqasvadaki erməniliqi dəxi təqviyə etmişdi. Türkiyədən hicrət edən erməniləri burada yerləşirmişdi. Çarizmin Qafqasiyada istinad etlədiqi millət ermənilər idi. Rus kapitalizminin, rus kolonizasyonunun yol başçısı erməni

ni ürefası və erməni möhtəkirliyi idi. Çarizmin müavinət və himayəsile onlar gərək Tiflis və gərək Bakiyi erməniləşdirməkdə idilər. Şimdiki halda dəxi bolşevik "Çekka"sının, Moskva trestlərinin, kommunist müəssisələrinin ən sadiq ajanları ermənilərdir. Erməni partiyəli, ictimai təşkilat müəssisələri tamamilə rus ağuşuna atılmışlardır, nıcatlarını Rusiyadan görüyorlar. Daşnaq-saqanların rəsmən inihal edib Kommunist firqəsinə illihaq etlədikləri bir əmir-vəqədir. Bunların reislərindən və mərkuzçilərindən bulunan Kaqaznıni bir risalə nəşr etləmişdir. Bu risaləsində o, Rusiyadan və kommunistdən başqa erməniləri qurtaracaq bir nıcat yolu qalmadıqını isbat ediyormuş. Amerikada, Bolqariyada və s. məmlekatlərdə intişar edən müxtəlif erməni qəzetləri bolşevik Rusiya ilə anlaşmayı tervic ediyorlar. Daşnaqlardan bir qismi Ermənistan istiqlalı üzərində hala israr ediyormuş. Bunlar şimdiki erməni qəzəbi təşkil ediyorlar. Amerikada çıxan erməni "Paykar" qəzetəsi bu məsələyi izah ediyordu. Diyordu ki, "Rusiya əleyhinə olmaq üçün bolşevik sisteminin müvəqqəti olduğu iddia etləmək kafir degildir. Bolşevizm müvəqqəti ola bilər, fəqət Rusiya daimidir".

Bu millət nə qədər talezsizdir ki, reisləri kendisinin qonşuları ilə vuruşdururlar. Rusiyaya güvəndilər. Hadisələrin fəcətli və fəlakətli cərəyanına terk edilərsə də ayılmadılar. Yalnız türklərin degil, gürcülərin dəxi ədavətini qəzandılar. "Mühacir ermənilərə yurd vermək insani bir təşəbbüsdür. Bunun çar icraatı-

na bənzəməsi heç bir şeyi ifadə etməz. Suri bənzəyişlərin mənası başqa-başqa ola bilir" deyinə bilir. Fəqət sovet hökumətinin erməni məsələsində etlədiqi təzvi-hərəkət bu qabiləndir degildir. Tədqiq olunarsa, görürük ki, bu şəbəhat yalnız nətəcəli təsadüfi bənzəyişdən ibarət qalmaz.

1918-ci sənədə oktyabr ittilalını mütaqib, daha Petroqradda iken sovet hökuməti, Mavəryü-Qafqasiya baş komissarlığına Stepan Şaumyan namında bir erməniyyə təyin etlədi. Bunun da bir əsəri təsadüf olduğu iddia oluna bilir. Fəqət biz bu iddiayı qəbul etməməkdə məzuruş. Aşağıda dərc etdimiz mühüm bir vəsiqə bu zürümüzün nəyə istinad etlədiqini göstəriyör. İştə vəsiqə:

Xalq Komissarları Şurasının dekreti 13- Rusiye Ermənistanı haqqında: "Əmələ və əskəri mürəxəssələri məlumatı" № 1 1 kanuni-sani (yanvar) 1918

Xalq Komissarlar Şurası, erməni xalqına elan ediyor ki, Rusiya tərəfindən işğal olunan Türkiyə ərazisindəki erməni xalqının istiqlalı tam elan etmək surətiylə, kəndi müqəddəratını təyinə səlahiyyətərdə olduğunu qəbul edər. Xalq Komissarları Şurası, erməni xalqının tam bir hüriyyətlə bəyanı rəy edə bilməsi üçün

1) Türkiyə Ermənistanı daxilində bulunan əskərlərin ixracını mütaqib erməni xalqının əmniyyəti-şəxsiyyə və ümumiyyəsinin təmin üçün erməni xalqı millisinin təşkilini;

2) Dünyanın müxtəlif tərəflərində pərakəndə bulunan erməni mühacirlərinin Türkiyə Ermənistanına gəlmələrini;

3) Hərbi-umumi zamanında məmləkətin qorunması təhric olunan ermənilərin təkrar Türkiyə Ermənistanına gətirilməsi (bu xüsusda Sovet hökuməti Türkiyə ilə icra edəcəqi müzakirət əsasında bilxəssə israr edəcəkdir);

4) Sovetlər və Erməni komitəsi şəklində olaraq Türkiyə Ermənistan hökuməti müvəqqətesinin təşkil kibi tədaviri əvvəliyanın təminatı lazımdır. Fövqəladə Qafqasya komissarı təyin olunan Stepan Şaumyana 2 və 3 maddələrin qüvvədən feile gətirilməsi üçün Türkiyə Ermənistanı əhalisinə hər növ müavinətdə bulunmaq və oradakı rus əskərlərinin müntəzəm ixracı məqsədi ilə məhəlli komissiyontar təşkil üçün səlahiyyəti kamili verilyor.

Qeyd: Türkiyə Ermənistanının hüdüdü, erməni əhalisinin müəssilləri ilə həm hüdüdü bulunan digər əhalinin (müselman və sairə) müəssilləri və Qafqasya fəvqəladə komissarının iştiraki ilə təyin olunur.

Xalq Komissarları Şurası Reisi Ulyanov Lenin
Millətlər İşləri Xalq Komissarı Çuqaşvili Stalin

Türkiyə Ermənistanı haqqında bu dekret Sovet siyasətinin müstəsna cüvəsi degildir. Bu dekret Çarizmdən təvəris edən bir məsələyi təsviye etmək istiyordur. Hərbi-Umumidə Petroqradda hökuməti

erməni ittilal komitələrini kəndi lehinə qullanmışdı. Vətənləri Türkiyəyə qarşı icra etlədikləri xəyanətə müqabil Ermənistanın istiqlalı ermənilərə vəəd edilmişdi. Qafqasya daha bolşevik ittilalını tanımamışdı. Burasını təsəllütünə keçirmək istəyən yeni rus hökuməti erməni təşkilatından istifadə yolunu düşündü. Daşnaq-saqan təşkilatlarının təvəcəhünü cəlb üçün Türkiyə Ermənistanı haqqında yuxarıdakı dekreti nəşr etlədi. Bu dekretlə Lenin hökuməti Nikolay hökumətinin vədini tutmuş oluyordu. Nikolayın vədini təbiiq edəcək zat, erməni təfərdarı Voronsov Daşkov idi. Leninin dekretini isə erməni Şaumyan təbiiq edəcəkdir. Erməni olmasa həssəbiyyə Şaumyan qərar daşnaq və gərək sair erməni təşkilatları ilə daha ziyadə anlaşma bilirdi. Nitekim oylə də oldu. Ermənistan istiqlal vəsiqəsi gətirən bu adam Bakıda ermənilərlə bolşeviklərin ittilafını təsis etlədi. Bu ittilaf o zaman muxariyyəat almaq təmayülündə olan Azərilərə qarşı qətləim yapıdı.

Görülüyör ki, Qafqasiyaya təyin olunan fəvqəladə komissar hər şeydən əvvəl Türkiyə Ermənistanının müqəddəratını təyin etləmək vəziyyəti təvəcih edilmişdir. Şu surətdə Qafqasya komissarının erməni olmasa təsadüf əsəri olmayıb siyasi bir hikmətə müstəndirdir.

Bunun bir təsadüf degil, Çarizmdən təvəris edərək təqib edilmək istənildən bir siyasət olduğu sonradan müşahidə olunan vəqəələrdə də isbat edilmişdir. Rıza Nur Bəyin yeni intişar edən kitabından öyrəniyörük ki, Ankara hökuməti tə-

rəfindən ilk dəfə olaraq Moskvaya gəndərilən heyət "Van və civarının Ermənistanə tərkı təklifi" ilə övətd etləmişdir (səh. 207). Bu heyət məlum olduğu üzrə 1920-ci sənədə Azərbaycan istilasından sonra gətmişdi.

Yusif Kamal Bəy təhti-rəyasətində gədən 2-ci heyətlə əqd olunan Moskva müahidəsi ermənilərin protestosuna məucib olmuşdu. Sızlayan erməni komitələrinə təsəlli verən Moskva qəzetələrinin nəşriyyəti dəxi calıbi-diqqətli "Pravda" erməni "yoldaşlara" mətanət və təhəmmül təvsiyə ediyordu. Diyordu ki, müahidə dəxi Brest Litovsk müahidəsi kibi müvəqqətdir, tənəvvüs üçün yapılmış bir şeydir.

"Pravda" qəzetəsinin bu sözləri "mütəəssir" erməniləri təşkin üçün söylənmiş boş bir təsəlli deyə tələqqi edilmişdir. Şimdiki Sovet İttihadını təşkil edən bütün cümhuriyyətlər Rusiya sovetlərinin əvvəlcə birer müahidəsi vardı? Nə oldu? Qars müahidəsi nədərdirdi?

İk firsətdə Qars müahidəsinin keən-ləyməkun hökmünə gətirən bolşevik siyasəti əski rus siyasətinə doğru gətmişdir. Nəsil ki, buğünkü hadisətdə belə bunu göstərməkdədir.

Sovetlərin erməni məsələsindəki istiqaməti dəxi Rusiyanın əskidən bəri məruf olan siyasətidir.

Azəri (M.Ə. Rəsulzadə) "Yeni Qafqasiya" yazıları (1923-1927) Türk Tarix Qurumu. Ankara, 2017, səh.95-98

Keenlemyekun - heç olmasın kimi

Azəri (Bax: M.Ə. Rəsulzadə. "Yeni Qafqasiya" yazıları (1923-1927) Türk Tarix Qurumu. Ankara, 2017, səh.95-98)

P.S. Məqalənin redaksiyaya professor Şirməmməd Hüseynov təqdim edib.

Stepan Şaumyan 1918-ci ilin yazında Azərbaycan xalqına qarşı soyqırımının baş təşkilatçısı olub

1918-1920-ci illər Azərbaycan tarixinin ən şərəfli və eyni zamanda, ən ağır, dramatik dövrlərindən biridir. Bir tərəfdən, 1918-ci il mayın 28-də Azərbaycan xalqı istiqlal qovuşmuş, milli dövlətçiliyini bərpa etmiş, respublika formasında demokratik dövləti yaradı bilmişdir. Digər tərəfdən, bu dövrdə Azərbaycan xalqı erməni millətçiləri tərəfindən törədilən soyqırımına məruz qalmışdır.

XX əsr Azərbaycan tarixinin ən faciəvi səhifəsi Bakı Soveti və onun başçısı Stepan Şaumyanın adı ilə bağlıdır. Rusiya imperiyasının dağılması nəticəsində baş vermış mühüm siyasi proseslərin hökmü ilə o, Azərbaycanın qədim şəhəri Bakıda və onun ətrafındakı rayonlarda bərqərar olunmuş siyasi rejimin başında durdu. Bolşevik hərəkatının bayrağı altında çıxış edən Şaumyan əslində, Türkiyə və Azərbaycanın xeyli hissəsində erməni dövlətinin yaradılmasını özünün strateji məqsədi elan etmiş erməni millətçiliyinin maraqlarını ifadə edirdi. Bakini və ətraf rayonları zəbt edən Şaumyanın başçılıq etdiyi siyasi qüvvə öz məqsədinə yalnız azərbaycanlı əhalinin məhv edilməsi vasitəsilə nail ola bilərdi. Bununla da azərbaycanlılar öz torpağında dövlət terrorizmi siyasətinin qurbanları çevrildilər. Şaumyanın və onun başçılıq etdiyi Bakı Sovetinin aparıldığı siyasətin nəticəsi on minlərlə azərbaycanlının soyqırımı oldu. Bu günəşsiz insanların həyatları "böyük Ermənistan" ideologiyasının gərəkləşdirilməsi naminə qurban verildi.

Uzun illər ərzində Şaumyanı sosialist inqilabı idealları uğrunda fədakar mübariz kimi təqdim edən sovet tarixşünaslığı gələcəkdə bu yalanı ifşa olunmaqdan sığortalaya bilmədi. Tarixi həqiqət, alimlərə açıqlan yeni faktlar "qəhrəman komissarlar", o cümlədən Şaumyan haqqında mifi tam inkar edir. Çünki Şaumyan əslində, "zəhmətkeş xalqın azad edilməsi uğrunda" mübariz deyil, konkret insanlar qrupunun - azərbaycanlıların - etnik prinsipe görə məhv edilməsi planını həyata keçirən bir şəxs olmuşdur.

Stepan Şaumyan 1 (13) oktyabr 1878-ci ildə Tiflisdə tacir Georgi Şaumovun ailəsində doğulmuşdur. Tiflis realni məktəbində oxuduğu zaman o, erməni gənclərinin yarattığı müxtəlif dərnəklərdə fəal iştirak edirdi. Yuxarı siniflərdə oxuduğu zaman o, sovyadinin "yan" sonluğunu erməniyyəyə "yan" da deyirdirdi. Realni məktəbi bitirdikdən sonra - 1899-cu ildə Şaumyan Azərbaycanın Cataloğlu kəndində (sonralar bu kənd Stepanyan adlandırılaraq əzəli Azərbaycan torpaqlarında yaradılmış erməni dövlətinin bir şəhərinə çevrildi) marksist dərəcəyi təşkil etdi. Qarşıdakı illərdə o,

Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (RSDFP) bolşevik qanadına qoşuldu.

Birinci rus inqilabı dövründə (1905-1907-ci illər) Şaumyan Şimali Azərbaycanın ən iri şəhərinə çevrilmiş və ümumrusiya inqilab hərəkatının mərkəzlərindən biri olan Bakıya gəldi. 1908-ci ilin iyuluna aid Tiflis qəbriyyəsi jandarməriyaya idarəsinin məlumatına gö-

şeviklərin hakimiyyəti altına düşdüylə halda, Cənubi Qafqazın qərb hissəsində regional hakimiyyəti orqanlarının formalaşdırılması prosesinə başlandı.

1917-ci ilin dekabrında Sovet Rusiyasının (RSFSR) Xalq Komissarları Soveti (XKS) Şaumyanı Qafqaz işləri üzrə fəvqəladə komissar vəzifəsinə təyin etdi. Lakin bu vəzifənin imkanlarından Şaumyan "sosialist inqilabının və fəhlə beynəlmillətçiliyinin təntənəsi" isindən daha çox erməni ekspansionizmə xas olan iddiaların gərəkləşdirilməsi naminə istifadə etməyə çalışdı. Bu özünü daha çox 11 yanvar 1918-ci ildə bolşevik Rusiyası hökumətinin osmanlı əraziləri haqqında dekret çıxarmasından sonra bürüzə verdi.

lərdə iştirak vətəndaş müharibəsinə qismən milli qırğın xarakter verdi, amcaq bunun qarşısını almağa imkan yox idi. Biz buna şüurlu şəkildə getdik. Əgər onlar (yəni, azərbaycanlı siyasi qüvvələr - N.M.) qalib gəlsəydilər, şəhəri Azərbaycanın paytaxtı elan edərdiklər.

Nəticədə, minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətlərinə görə məhv edildi. 30-31 martda Bakının silahsız müsəlman məhəllələri qırğına məruz qaldı. Birləşmiş daşnaq-bolşevik qüvvələri uşaqlara, qadınlara, qocalara da aman vermədilər. 1 aprel keçən gecə erməni dəstələri lərcişəhərə soxularaq yerli əhalini daha qəddar şəkildə məhv etməyə başladılar.

list) quldur dəstələrinə başçılıq edərək bir sıra məhəlləni müsəlman ziyalılarında onları evlərinə çıxardıq küçədə güllələməklə təmizlədikdən sonra Şaumyan və ona bənzər "demokratiya rəhbərləri" görünür, bu təcrübəni onlara tabe olan komandirlər üçün kifayət qədər parlaq hesab etdilər və Əmirov Lalayevlə "əks-inqilab" mübarizə aparmaq üçün seçilmiş daşnaq dəstəsi ilə Şamaxıya göndərdilər.

Yeri gəlmişkən, azərbaycanlı əhaliyə qarşı daşnaq Tatevos Əmirovun başçılığı ilə cəza dəstəsinin məhz Şaumyan tərəfindən gəndərilməsi faktını bir qədər sonra Bakı Sovetinin 7 iyun 1918-ci il tarixli iclasında daşnaq fraksiyasının liderlərindən biri olan Zaraf-

dən ibarət "cəza dəstəsi" göndərilmişdi.

Hamazasp hələ 1905-ci il qırğını zamanı azərbaycanlıların qətlərində iştirak etmişdir. 1918-ci ilin mart-aprel hadisələrində isə o, erməni milli hərbi dəstələrinin təşkilində fəal rol oynamışdır. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılmış Fəvqəladə Təhqiqat Komissiyasının materiallarından bellı olur ki, Hamazasp Quba şəhərinin sakirlərinə qarşı dəhşətli zorakılıq törətməmişdir. Quballı müraciətində o, demişdir: **"Mən erməni xalqının qəhrəmanıyam... Mən Xəzər dənizi sahillərində Şahdağa qədər bütün müsəlmanları məhv etməyə gəlmişəm"**. Quba qəzasında Şaumyanın gəndərdiyi

sədrı və xarici işlər üzrə komissar vəzifələrini tutdu.

Şaumyanın başçılıq etdiyi daşnaq-bolşevik rejiminin qarşısını almağa 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) müvəffəq oldu. AXC-nin Osmanlı dövləti ilə hərbi ittilafı, Qafqaz İslam Ordusunun Cümhuriyyətin müvəqqəti paytaxtı Gəncədən Bakıya müzəffər yürüşü daşnaq-bolşevik qüvvələrinin Bakını və Şimali Azərbaycanın digər Xəzəryanı bölgələrini tam işğal etmək planlarını daşıyırdı.

31 iyul 1918-ci ildə Bakı Sovetini daxilindəki siyasi mübarizənin kəskinləşməsi şəraitində Şaumyan başçılıq etdiyi qruplaşma hakimiyyətdən çəkilməyə məcbur oldu. Şaumyanın məğubiyyətdən sonra ermənilər Bakını öz nəzarətli altına saxlamağa dair ümidlərini dünya müharibəsi gedişində İngilislərə müdaxilə etməyə çalışın qanqlarla bağladılar. Bakıda ingilislərin hərbi dəstəyinə arxalanan "Sentrokaspi Diktaturası" hökuməti yaradıldı. Bu hökumət daşnaq, esər və məşevik partiyaların koalisiyası olaraq formalaşdı. Lakin "Sentrokaspi Diktaturası"nın Bakını nəzarət altında saxlamaq cəhdləri uğursuz oldu. 1918-ci il sentyabrın 15-də azərbaycanlı-osmanlı qonşuları Bakını azad etdilər. Sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ölkənin əsl paytaxtı - Bakıya köçdü.

Şaumyana və onun rəhbərlik etdiyi "komissarlara" gəlincə isə qeyd etmək lazımdır ki, uzun onilliklər ərzində Bakı Soveti sədrinin, "25 silahaşla ilə birlikdə", həbs olunduğu və 20 sentyabr 1918-ci ildə Krasnovodsk yaxınlığında, Pərevəl və Ağcazım stansiyaları arasında ingilislər və esər Zakaspi hökuməti tərəfindən güllələndiyi hesab olunurdu. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti bərqərar edildikdən sonra komissarların cəsədləri Bakının mərkəzi Şaumyanlı didərgin basdırıldı. Lakin 2009-cu ilin yanvarında Bakıda "26 Bakı komissarları"nın şərafinə ucaldılmış abidə altında aparılmış qazıntılar nəticəsində ehtimal olunan 26 cəsədin yerinə 23 cəsədin qalıqı aşkar olundu. Bununla da "komissarların tarixi" ilə bağlı bütün sirləri açmaq məqsədində geniş elmi araşdırmaların aparılması zərurəti meydana çıxdı. Lakin həmin araşdırmaların son nəticəsindən asılı olmayaraq, Bakı Sovetinin və onun başçısı Stepan Şaumyanın tarixdə hərbi cinayətkar kimi qalması heç bir şübhə doğurmur.

Natiq MƏMMƏDZADƏ, AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru



Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin satın alınması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıq tender elan edir

Təkrar

Tender 1 LOT üzrə keçirilir.

LOT - 1 Bakı şəhəri üzrə mənzil növbəsində olan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin satın alınması:

- 12 ədəd 1 otaqlı mənzil;
- 84 ədəd 2 otaqlı mənzil;
- 39 ədəd 3 otaqlı mənzil.

Tender iştirakçılarının təklif edilmiş ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Salatin Əsgərova küçəsi 85 (Əlaqələndirici şəxs Tender komissiyası, Telefon: (012) 596-44-09) ünvanından ala bilərlər.

İştirak haqqı : 2000 (iki min manat) manat

Satın alan təşkilat: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
VÖEN: 1700093011
Bank : Dövlət Xəzinədarlığı Agentliyi
KOD: 210005
MÜXBİR HESABI: AZ41NABZ0136010000000003944
VÖEN: 1401555071
SWIFT: BIK CTREAZ22
H/HESABI: AZ80CTRE00000000000002138501
Büdcə gəlirlərinin təsnifat kodu: 142340
Büdcə səviyyəsinin kodu: 7

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4. Tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
8. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
9. İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
10. Digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dilə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 25 aprel 2018-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 04 may 2018-ci il saat 17:00-a qədər Bakı şəhəri, Salatin Əsgərova küçəsi 85 ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 07 may 2018-ci il saat 15:00-da Bakı şəhəri, Salatin Əsgərova küçəsi 85 ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Bildiriş

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 16 mart 2018-ci il tarixdə keçirilmiş "Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə gənərci mərkəzlərin xidmətinin göstərilməsi (Yevlax rayonu üzrə)" adlı təkrar müsabiqənin qalibi "SOS Uşaq Kondlori-Azərbaycan" Assosiasiyası İB, "Sağlamlıq imkanları məhdud uşaqlar üçün (Sumqayıt, Balakən, İmişli, Kürdəmir şəhər və rayonları üzrə) icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili" adlı təkrar müsabiqənin qalibləri Kürdəmir rayonu üzrə - "Sosial İnkişafına Yardım" İctimai Birliyi, İmişli rayonu üzrə - "Mərhəmət" Kim-səsizlərə Yardım İB, "Sağlamlıq imkanları məhdud uşaqlar üçün ailə tipli kiçik qrup evlərinin fəaliyyətinin təşkili" adlı təkrar müsabiqənin qalibi "Sağlam Həyat Namına" İB, "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişli sosial xidmətlər sahəsində elan edilən layihələrin monitorinqi və qiymətləndirilməsi" adlı təkrar müsabiqənin qalibləri "Konstitusiya" Araşdır-malar Fondu və "Əlillər Təşkilatları İttifaqı", "Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğı-nın artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili" adlı təkrar müsabiqənin qalibi "Tərxis Olunmuş Hərbiçilərin Gən-cləri Maarifləndirmə" İctimai Birliyi, "Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların əlillik problemi ilə bağlı informasiya təminatı" adlı təkrar müsabiqənin qalibi "Mərhəmət" Kim-səsizlərə Yardım İctimai Birliyi, "Milli Qəhrəman-ların tanınması kampaniyasının təşkili" adlı təkrar müsabiqənin qalibi Azərbaycan Respublikası Milli Qəhrəmanların Tanıt-ma İctimai Birliyi, "Məişət zərəkəliyindən zərər çəkmiş uşaqlara yardım mərkəzinin yaradılması" adlı təkrar müsabiqənin qa-libi "Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İctimai Birliyi" elan edilmişdir.

Tender komissiyası

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mətbəə məhsullarının hazırlanması və çap işlərinin alınması məqsədilə kotirovka sorğusu elan edir

İddiaçılar satınalma prosedurunun predmetinə uyğun hazırlanmış əsas şərtlər toplusunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər.

Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır.

Təkliflər 02 aprel 2018-ci il tarixdə saat 15:00-a qədər qəbul olunur.

Ətraflı məlumat almaq üçün əlaqələndirici şəxs Turan Talibova müraciət etmək olar.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 172

Telefon: (012) 434 50 11, Fax: (012) 432 37 17. e-mail: info@anfes.gov.az

Tender komissiyası

Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti kotirovka sorğusu elan edir

1. Lənkəran Dövlət Universitetində 2018-ci il üçün konfransların təşkil olunması ilə əlaqədar mal və xidmətlərin alınması
2. Lənkəran Dövlət Universitetinin tədris-təcrübə sahəsində kənd təsərrüfatı işlərinin görülməsi
3. Alimlər evində qaz xəttinin çəkilişi ilə əlaqədar işlərin görülməsi

İddiaçıların təklifləri 06 aprel 2018-ci il saat 17:00-dək qəbul olunur. İddiaçıların təklifləri 09 aprel 2018-ci il saat 15:00-da Lənkəran şəhəri Həzi Aslanov 50 ünvanında açılacaqdır.

Tender komissiyası

Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 40 santimetr artıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Suluba-Xaçmaz bölgəsi çaylarında sululuq on-günlük normanın 120-160, Kiçik Qafqazın çaylarında 140-200, Lənkəran-Astara çaylarında 10-40, Naxçıvan Muxtar Respublikası çaylarında isə 70 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildirilib ki, aprelin 2-də Kür çayının Qi-

raqkəsəmənt məntəqəsində suyun səviyyəsində 7 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 495 kubmetr olmaqla on-günlük normanın 106 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 195 kubmetr təşkil etməklə on-günlük normanın 42 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 santimetr azalma müşahidə olunub. Hazırda

məntəqədə su sərfi saniyədə 189 kubmetr olmaqla on-günlük normanın 137 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 64 kubmetr təşkil edərək on-günlük normanın 46 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 40, Şirvanda 12, Salyanda 10, Araz çayının Novruzlu məntəqəsində 31 santimetr artım

qeydə alınıb. Bankədə isə suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 366 (2017-ci il aprelin 2-də 391 sm), Şirvanda 163 (2017-ci il aprelin 2-də 235 sm), Salyanda 93 (2017-ci il aprelin 2-də 160 sm), Bankədə 167 (2017-ci il aprelin 2-də 184 sm), Araz çayının Novruzlu məntəqəsində isə 73 santimetr (2017-ci il aprelin 2-də 95 sm) təşkil edir.

Şəki Regional Mədəniyyət və Turizm İdarəsi açıq tender elan edir

Təkrar

Tender 3 LOT üzrə keçirilir.

LOT - 1 Dəftərxana ləvazimatlarının və təsərrüfat xərçərinin satın alınması
LOT - 2 İstilik yanacağıının (odun) satın alınması
LOT - 3 Tədbirlərin təşkili

Ünvan: AZ5500, Şəki şəhəri, M.Ə.Rəsulzadə pr., 174
Əlaqələndirici şəxs: İsmayilova Dilbazi Sabir qızı
Telefon: 024-244-67-93

Tenderdə iştirak haqqı:

LOT - 1 50 manat
LOT - 2 50 manat
LOT - 3 50 manat

H/h: AZ03AİİB32051019447000201170
VÖEN: 3000104011
Bank: Kapital Bankın Şəki filiali
Kod: 200703
VÖEN: 9900003611
M/h: AZ37NABZ01350100000000001944
SWIFT: AİİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət (tender komissiyasının adına);
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dilə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 03 may 2018-ci il saat 16:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 14 may 2018-ci il saat 16:00-a qədər Şəki şəhəri, M.Ə.Rəsulzadə pr., 174 ünvanına, Şəki Regional Mədəniyyət və Turizm İdarəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 15 may 2018-ci il saat 11:00-da yuxarıda göstərilən ünvanında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 4 lot üzrə dəftərxana ləvazimatlarının (Lot 1), təsərrüfat mallarının (Lot 2), işlək materialların (Lot 3) və avadanlıqlara xidmət işlərinin (Lot 4) satın alınması məqsədilə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq açıq tender elan edir

Təkrar

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmalı;
- maliyyə durumu qənaətbəx olmalı;
- texniki, maliyyə və işçi qüvvəsinə, idarəetmə sərəfəsinə malik olmalı;
- vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmamasıdır.

Tenderdə iştirak etmək istəyənlər 200 (iki yüz) manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş "Tenderin əsas şərtlər toplusu"nu aşağıdakı ünvanıdan əldə edə bilərlər:

Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84, Hökumət Evi
Əlaqələndirici şəxs: Musayev Azad Əlibaba oğlu, tel: 493-88-67 (daxili nömrə: 22-82)

Bank rekvizitləri:
Dövlət Xəzinədarlığı Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
M/h: AZ41NABZ0136010000000003944
SWIFT: CTREAZ22

Alan: İqtisadiyyat Nazirliyi
VÖEN: 1700012751
Hesab №: AZ82CTRE00000000000002098501

Ödənişin təyinatı mütləq yazılmalıdır!

Təyinat:
 Tenderdə iştirak haqqı
 İqtisadiyyat Nazirliyi
 XHK 2098501
 Büdcə səviyyəsinin kodu: 7
 İqtisadi təsnifat: 142340

Ünvan: AZ1000, Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84
 Hökumət Evi
 Telefon: 493-88-67

Tender komissiyası

B İ L D İ R İ Ş

"Azərbaycan Milli Antidoping Agentliyi" 14.03.2018-ci il tarixdə elan edilmiş və 26.03.2018-ci il tarixdə keçirilmiş kotirovka sorğusunun nəticələrini elan edir:

- LOT 1.** Ofis ləvazimatları - "Office Lines" MMC
LOT 2. Ofis avadanlıqları - "Integral" QSC və "Stentor" MMC
LOT 3. Təhlükəsizlik (rabite) vasitələri - "TELEKOM INVEST" MMC

Tender komissiyası

«AZƏRBAYCAN»
 qəzetinin
 reklam xidməti
 539-49-20

Qəzetin daim yenilənən
 rəsmi internet ünvanı:
 www.azerbaijan-news.az

ALLAH RƏHMƏT ELƏSİN!

Bakı Slayvan Universitetinin rektoru, professor Nurlana Əliyeva Sultana və Gülnarə Qaralovalara əzizləri

QIYAS İBRAHİMOVUN
 vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Mingəçevir Dövlət Universitetinin rektorluğu və professor-müəllim heyəti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyevə qarşı

FALQ MÖHBƏLİYEVİN
 vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Milli Məclis Aparatının Ümumi Şöbəsinin əməkdaşları iş yoldaşları Anar Rəşidovə anası

NƏRMİDƏ XANIMIN
 vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri,
 Mətləb prospekti,
 529-cu məhəllə, IV mərtəbə
 e-mail:
 secretary@azerbaijan-news.az
 az_reklam@azeronline.com
 azerbaijan-news@mail.ru
 www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
 Baş redaktor məntəqəsi - 538-86-86, 434-63-30,
 538-97-96,
 Məsul katib - 539-43-23,
 Məsul katib məntəqəsi - 539-44-91,
 Parlament və siyasət şöbəsi - 539-72-39, 539-63-82,
 İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,
 Xəbərlər şöbəsi - 539-84-41,

Beynəlxalq həyat, idman
 və informasiya şöbəsi - 432-37-68,
 Humanitar siyasət şöbəsi - 538-56-60,
 Reklam şöbəsi - 539-49-20, 538-31-11,
 Kompüter mərkəzi - 538-20-87,
 Fotoinformasiya şöbəsi - 538-84-73,
 Mühəssisat - 539-59-33,
 Faks - (+994 12) 5398441

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin
 kompüter mərkəzində
 yığıb sahifələnmiş,
 "Azərbaycan" nəşriyyatında
 çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda
 sütyunlarla barabər,
 dərc üçün göndərilən digər
 yazılarda fikirlər də
 Azərbaycan dövlətinin
 mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir
 və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 8809
Sifariş 925